

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:


dos. Zaur Məmmədov
"31" 01 2025-ci il

FƏNN SİLLABUSU

İxtisaslaşma: 060101-Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Fakültə: Filologiya və ibtidai təhsil

Kafedra: Azərbaycan dili və ədəbiyyatı

I.Fənn haqqında məlumat:

Fənnin adı: Ədəbiyyat tədrisi metodikasının tarixi və metodologiyası. Fənn üzrə program "Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası" kafedrasının 12.09.2018-ci il tarixli (protokol №1) iclasında təsdiq edilmişdir.

Kodu: MİF-B05

Tədris ili: I (2024-2025) Semestr: II

Tədris yükü: Auditoriya saatı – 15 (10 saat müh., 5 saat sem.)

Tədris alma forması: Öyanı

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 2

Auditoriya: №

Saat:

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi: Elşad Səfərli fil.e.n.dosent

Məsləhət günləri və saatları:

E-mail ünvanı: elsad-1957@mail.ru

Kafedranın ünvanı: Lənkəran şəhəri, Əli Məmmədov küçəsi - 40 , 2 sayılı tədris korpusu

III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

1.Ə.Qaradağlı. Azərbaycan ədəbiyyatının tədrisi metodikası, Bakı, 1968

2.C.Əhmədov. Azərbaycan tədrisi metodikası, Bakı, 1992

3.M.A.Aslanov, A.Babayev, C.Əhmədov. Orta məktəbdə ədəbiyyat tədrisi, I cild Bakı, 1976

4.Ş.Mikayılov, A.Babayev, M.Aslanov, R.Mustafayev, orta məktəbdə ədəbiyyat tədrisi, II hissə, Bakı,

5.M.A.Aslanov. Dramatik əsərlərin tədrisi metodikası. Azərnəşr, 1964

6.Fəxrəddin Yusifov: Ədəbiyyatın tədrisi metodikası, Bakı, 2008

7. B.Həsənli. Ədəbiyyatın tədrisi metodikası, Bakı, 2012

IV.Prerekvizitlər: Fənnin tədrisindən öncədən hər hansı fənninin tədrisinə zərurət yoxdur

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI.Fənnin təsviri və məqsədi: Ədəbiyyatımızın tədrisi tarixi heç də qədim deyildir. Bu fənnin öyrənilməsi XX əsrin 30-cu illərindən başlanır. Ədəbiyyatımızın qaldırıldığı bəşəri ideyalar, inasana, onun duyğular aləminə həssas münasibəti heç bir xalqın ədəbiyyatı ilə müqayisəyə gəlməz dərəcədə mənalı və zəngin olmuşdur. Ədəbiyyatdan tərtib olunan programlarda bu fənnin başlıca vəzifələrini müəyyənləşdirmək, onun söz sənəti kimi özünəməxsusluğunu, incəsənətin digər növləri ilə oxşar və fərqli cəhətlərini başa salmaq.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslerində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminaraya, 10 bal isə laboratoriya yaya görə verilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvələrə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	Əla	A
2.	81-90	Cox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafı	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafı	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühazirə 10 saat, seminar 5 saat. Cəmi: 15 saat

Nº	Keçirilən mühazirə mövzularının məzmunu	Saat
1.	Mövzu: ƏTM-nin predmeti və nəzəri əsasları İcmal: ƏTM-nin predmeti. ƏTM-nin nəzəri əsasları. ƏTM-nin digər elm sahələri ilə əlaqəsi. ƏTM-nin şöbələri. Ədəbiyyat tədrisinin prinsipləri (qaydaları) Mənbə: 1,2,8	2
2.	Mövzu: Ədəbiyyatın öyrənilməsinin şərti mərhələləri. "Xalq tədrisi" mərhələsi. İcmal: Xalqın yaratmış olduğu bədii nümunələr; Yanıltmacların rolü; Xalq ədəbiyyatı nümunələrinin rolü; Mənbə: 1,2,3	2
3.	Mövzu: Azərbaycanın ədəbiyyatının tədrisinin ilk metodik mənbələri İcmal: Qədim və orta əsrlərdə Azərbaycanda məktəblər. Ömər ibn Osman Kəfiəddinin müəllimlik fəaliyyəti. Orta əsrlərdə Azərbaycan ərazisində məktəb və mədrəsələr. Azərbaycan ədəbiyyatı nümunələrinin məktəb dərsliyi kimi istifadə olunması Mənbə: 1,2,4	2

4.	Mövzu: Metodik fikirdə demokratik meylin təşəkkülü və inkişafı İcmal: 1920-1930-cu illər dövrü ədəbiyyatın tədrisi. Qori müəllimlər seminariyasının metodiki ənənələri, pedaqoji və metodik fikrin sonrakı inkişafına təkan verməsi. XX əsrin əvvəllərində Azərbaycanın maarif və məktəb sahəsində dərc olunan jurnalların xidmətləri. "Dəbistan", "Məktəb", "Rəhbər"ə Mənbə: 1,2,3	2
5.	Mövzu: Ədəbiyyat tədrisinin müasir dövrü haqqında İcmal: Ədəbiyyatın öyrənilməsi işində yeni mərhələ; Bakıda açılmış Ali Pedaqoji Institut. 1941-1945-ci illər müharibəsindən sonra illərin ədəbiyyat tədrisinin mərhələləri. Azərbaycanın müstəqillik qazanması dövründə ədəbiyyatın öyrənilməsi və tədrisi. Mənbə: 1,2,3	2
Nº	Keçirilən seminar mövzularının məzmunu	Saat
1.	Mövzu: ƏTM-nin predmeti və nəzəri əsasları, Mövzu: Ədəbiyyatın öyrənilməsinin şərti mərhələləri. "Xalq tədrisi" mərhələsi.	2
2.	Mövzu: Azərbaycanın ədəbiyyatının tədrisinin ilk metodik mənbələri, Mövzu: Metodik fikirdə demokratik meylin təşəkkülü və inkişafı	2
3.	Mövzu: Ədəbiyyat tədrisinin müasir dövrü haqqında	1

XI. Fənn üzrə tələblər: Tələbə “Ədəbiyyat tədrisi metodikasının tarixi və metodologiyası” fənni ilə bağlı biliklərə yiylənməli, bu ədəbiyyatın inkişaf yolunun mərhələlərini xarakterizə etməli, bu sahədə çap olunmuş metodik ədəbiyyatları oxuyub öyrənməlidir.

XII. Fənn üzrə təlimin nəticələri:

- Fənnin tədrisindən sonra magistrlar ədəbiyyatın tədrisi mərhələlərini mənimsəyir.
- Tarixən ədəbiyyatın tədrisində istifadə olunan üsul və vasitələri şərh edir.
- Ədəbiyyatın tədrisində janr xüsusiyyətlərini nəzərə alır.
- Ədəbiyyat tədrisini həyata keçirən ilk müəllim, pedaqoq və onların hazırladığı vəsaitlər haqqında məlumat əldə edir.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV: Kollokvium sualları:

I Kollokvium sualları

1. ƏTM-nin predmeti, obyekti, məqsəd və vəzifələri.
2. ƏTM-nin nəzəri əsasları.
3. ƏTM-nin digər elm sahələri ilə əlaqəsi
4. ƏTM-nin şöbələri.
5. Ədəbiyyat tədrisinin prinsipləri (qaydaları)
6. Ədəbiyyatın öyrənilməsinin şərti mərhələləri
7. Ədəbiyyatın tədrisi tarixi.
8. Azərbaycan ədəbiyyatının tədrisinin ilk metodiki mənbələri
9. Azərbaycan ədəbiyyatı nümunələrindən məktəb dərsliyi kimi istifadə olunması
10. F.B. Köçərlinin elmi-pedaqoji fəaliyyəti

II Kollokvium sualları

1. N.Nərimanovun elmi-pedaqoji fəaliyyəti.
2. A.Şaiqin elmi-pedaqoji fəaliyyəti
3. Məktəb dərsliklərinin rolu.
4. Ədəbiyyat məktəbdə təlim fənni kimi
5. Ədəbiyyatın orta məktəbdə sistemli bir formada öyrənilməsi.
6. Ədəbiyyat proqramlarının əhəmiyyəti.
7. Yeni dərs islahatı ilə bağlı tədris proqramlarının orta məktəblərdə rolü.
8. Metodik fikirdə demokratik meylin təşəkkülü
9. Milli ədəbiyyatın tədrisinin qarşıya qoyduğu vacib problemlər.
10. Yeni təlim texnologiyalarından istifadə

XV. İmtahan sualları:

1. ƏTM-nin predmeti, obyekti, məqsəd və vəzifələri.
2. ƏTM-nin nəzəri əsasları.
3. ƏTM-nin digər elm sahələri ilə əlaqəsi
4. ƏTM-nin şöbələri.
5. Ədəbiyyat tədrisinin prinsipləri(qaydaları)
6. Ədəbiyyatın öyrənilməsinin şərti mərhələləri
7. Ədəbiyyatın tədrisi tarixi.
8. Azərbaycan ədəbiyyatının tədrisinin ilk metodiki mənbələri
9. Azərbaycan ədəbiyyatı nümunələrinin məktəb dərsliyi kimi istifadə olunması
10. F.B.Köçərlinin elmi-pedaqoji fəaliyyəti
11. N.Nərimanovun elmi-pedaqoji fəaliyyəti
12. A.Şaiqin elmi-pedaqoji fəaliyyəti
13. Məktəb dərsliklərinin rolü.
14. Ədəbiyyatın bir fənn kimi orta məktəbin tədris planına daxil edilməsi.
15. Ədəbiyyatın orta məktəbdə sistemli bir formada öyrənilməsi.
16. Ədəbiyyat proqramlarının əhəmiyyəti.
17. Yeni dərs islahatı ilə bağlı tədris proqramlarının orta məktəblərdə rolü.
18. Metodik fikirdə demokratik meylin təşəkkülü
19. Milli ədəbiyyatın tədrisinin qarşıya qoyduğu vacib problemlər.
20. Yeni təlim texnologiyalarından istifadə
21. Qori müəllimlər seminariyasının metodiki fikrin sonrakı inkişafına təsiri
22. Rus-tatar məktəblərinin əhəmiyyəti
23. XX əsrin əvvəllərində Azərbaycanda məktəb sahəsində nəşr olunan jurnalların əhəmiyyəti
24. 1941-1945-ci illər müharibəsindən sonra illərin ədəbiyyat tədrisinin mərhələləri.
25. Ədəbiyyat tədrisinin müasir dövrü

“Ədəbiyyat tədrisi metodikasının tarixi və metodologiyası.” fənninin sillabusu **060101-Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisaslaşması (proqramı)** üzrə tədris planı və fənn proqramı əsasında tərtib edilmişdir. “Azərbaycan dili və ədəbiyyat” kafedrasının 31 yanvar 2025-ci il tarixli iclasında təsdiq olunmuşdur (Protokol № 05).

Fənn müəllimi:

dos. E.M.Səfərli

Kafedra müdürü:

dos.Q.Rufullayev